



“Ömür boyu İlham Əliyevə, Mehriban xanıma borcluyuq”

Prezidentin Şamaxıda zəlzələdən əziyyət çəkən sakinlər üçün tikdirdiyi çoxmənzilli binalara böyük köç başlayıb

Ötən ilin fevralında baş vermiş zəlzələ zamanı Şamaxıda xeyli sayda ev qəzalı vəziyyətə düşmüşdü. Dərhal hadisə yerinə baş çəkən Prezident İlham Əliyev həm qorxu içində olan yerli sakinlərə böyük təsəlli oldu, həm də təbii fəlakətin fəsadlarını aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verdi, sərəncamlar imzaladı. Bu da cənab İlham Əliyevin çətin vəziyyətə düşən vətəndaşlarımızı hər zaman göstərdiyi ali dövləti qayğının növbəti təsdiqi idi.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Komissiyası tərəfindən bölgədə ciddi işlər görüldü. Havaların şaxtalı- qarlı keçməsinə baxmayaraq bir ay ərzində vətəndaşlara tam təmirli evlər tikildi və Prezident Mehriban xanım Əliyeva sakinlərin yeni mənzillərində qonaq olub, xeyir-dualarını verdilər.

Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə 51 mənzilli bina tikilib

Dövlət başçısı zəlzələ nəticəsində qəzalı duruma düşən bütün evlərin sökülcəyini, vətəndaşlara yeni mənzillərin verilecəyini söylədi və tikinti işlərinin gedişatı ilə mütəmadi olaraq maraqlandı. Mayın 25-də Şamaxıya səfəri zamanı cənab İlham Əliyev zəlzələ nəticəsində qəzalı duruma düşən evlərin

sakinləri üçün tikilən 110 və 51 mənzilli binalarda son tamamlama işləri ilə tanış oldu.

Bundan sonra Şamaxı Rayon İcra Hakimiyyətində vətəndaşların iştirakı ilə evlərin püşkatma mərasimi keçirilib və bu həftədən başlayaraq sakinlərin yeni mənzillərinə köçü başlayıb. Biz də onların bu xoş günündə sevinclərinə şahidlik etdik.

Əvvəlcə diqqətə çatdıraq ki, Prezident İlham Əliyev Şamaxıda istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan 48 mənzilli yaşayış binasının sökülərək əvəzində yeni binanın tikintisi üçün 2018-ci ilin fevral ayının 27-də sərəncam imzalayaraq Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmışdı. Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olub ki, həmin qəzalı binanın zirzəmisində uzun müddət qeydiyyatsız olaraq 3 ailə də məskunlaşıb. Qərara alınıb ki, tikil-

cək yeni binada həmin aztəminatlı kasıb ailələrə də ev verilsin. Ona görə də bina əvvəlki kimi 48 deyil, 51 mənzilli tikilib.

“Bizə göstərdikləri qayğının əvəzi yoxdur”

Binanın önünə çatanda maraqlı mənzərə ilə qarşılaşdıq. Yeni mənzillərinə köçən sakinlər böyük sevinc içində əşyalarını daşıyırdılar. İstismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Binanın 3-cü mərtəbəsində 3 otaqlı yeni mənzilə sahib olan 72 yaşlı Reyhan İsmayılovanın sevincinin həddi-hüddü yoxdur.

Ardı 6-cı səh.

Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri

Dövlət başçısının tapşırığı ilə cəbhə bölgəsində müxtəlif infrastruktur layihələri həyata keçirilir



Prezident İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, Dövlət Rəmzləri Muzeyinin, rayonun Buruc-Güləbəli-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun, “Azərbayca” Açıq Səhmdar Cə-

miyyətinin Tərtər filialının və “Tərtər” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı həmçinin Ağdam rayonu ərazisində yerləşən “N” sayılı hərbi hissədə olmuş və Tərtər Olimpiya İdman Kompleksinin açılışında da iştirak etmişdir.

Prezident İlham Əliyev Ağcabədi rayonunda səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı rayonda bir sıra obyektlərin açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etdi.

Dövlət başçısı Ağcabədi rayonunun Hındarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində oldu, taxıl biçiminin gedişini izlədi.

Sonra Prezident İlham Əliyev Ağcabədi dənli bitki toxumlarının emalı müəssisəsinin açılışında iştirak etdi.

Dövlət başçısı daha sonra “ASAN Həyat” kompleksinin açılışını etdi, burada yaradılan şəraitlə maraqlandı, innovativ yeniliklərlə tanış oldu və

ASAN könüllüləri ilə görüşdü. Bunlardan başqa, Prezident İlham Əliyev Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin, yəni qurulan 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyasının istifadəyə verilməsi mərasimlərində iştirak etdi.

(Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərinin geniş hesabət qəzetin növbəti nömrəsində dərc olunacaq).

“Sizdən həmişə böyük diqqət və qayğı görmüşük”

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün gənclərindən, eləcə də xaricdən vətəndaşlarımız dövlət başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər. AZƏRTAC Prezidentin sayına istinadla dövlət başçısına ünvanlanan məktublardan bir qismini təqdim edir.

Fransanın Paris şəhərindən həmvətənimiz, musiqiçi Vurğun Vəkilov yazır: “Hörmətli cənab Prezident, mən Fransanın paytaxtında yerləşən Paris Ali Musiqi Məktəbinin tələbəsi olaraq Sizə səmimi-qəlbədən təşəkkürümü bildirmək istəyirəm. Siz və ailəniz artıq bir neçə ildir ki, Parisdə təhsilimlə bağlı və öz sənətimdə peşəkarlaşmağımıza dəstək olursunuz. Sizin dəstəyinizdən mən həmişə böyük dəyər verərək Azərbaycanın adını və zəngin mədəniyyətimizi ölkədən xaricdə böyük fəxarət hissi ilə təmsil edir və bununla qürur duyuram. Bu dəstək tədbirlərinin reallaşmasına görə

Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Son dörd il ərzində Ümummilli Lider Heydər Əliyevin ildönümləri ilə əlaqədar burada yerləşən Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə çox fəal iştirak edərdim. Otən ay yenidən, ənənəyə sadiq qalaraq Ulu Öndərin doğum günündə onun sevdiyi Azərbaycan xalq mahnılarını və bəstəkarlarımızın əsərlərini ifa edərkən xatirəmin yad etdik. Mənə göstərdiyiniz dəstək və qayğıya görə Sizə bir daha təşəkkürümü bildirir və bu çətin günlərdə Sizə və ailənizə cəsarətli arzu edirəm”.

Ardı 7-ci səh.



Məsuliyyətsizliyin cəzası

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyənlərin cərimələnməsinə başlanıldı

Azərbaycan dövləti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.

Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını üstələmişdir.

Ardı 9-cu səh.

Onların sevgi və qayğıya ehtiyacı var

Münaqişə və müharibələrdə işgəncələrə daha çox məruz qalan yalnız yaşlılar, qocalar, əlsiz-ayaqsızlar deyil, uşaqlar da zülm çəkirlər

Uşaqların qorunması, müdafiəsi üçün bir sıra qanunlar qəbul olunub: 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarının təmini üçün bəyannamə qəbul edilib.

Uşaqlar heç də həmişə xoşbəxt olmayıblar. Münaqişə və müharibələrin gətirdiyi bəlalər onların işıqlı dünyasını zülmətə çevirib. Birinci Dünya müharibəsi illərində Eglantye Djebb uşaqlarının daha çox əzab və işgəncələrə məruz qalmasından sarsılaraq bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlar

Yardım Fondunun əsasını qoyub.

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması təsədüfi deyildi. Daha bir beynəlxalq sənədi qərar da 1982-ci il 4 iyun tarixində qəbul edildi: Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü.

Qan-qada, ölüm-itim müharibədə qaçılmazdır. Lakin onun da öz qanunları var. Mülki əhali, dinc insanlar - qocalar, qadınlar, uşaqlar, körpələr hədəf seçilməməli, işgəncələrə məruz qalmamalıdır. Sülh işə hər bir cəmiyyətin, ümmiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir.

Günahsız uşaqlar, odsaçan silahlar...

Sülhün qarçıları - gələcəyimiz olan uşaqlar daim açıq səma altında azad, əmin-amanlıq şəraitində, atalılarının yaşamaq arzusunda olublar. Çox təəssüf ki, bu gün də dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar odsaçan silahların qurbanlarına çevrilməkdəndir.

Dağlıq Qarabağ probleminin özü ilə gətirdiyi qətləmə, soyqırım faktlarının daha bir səhifəsi də uşaqların edildən təcavüzə bağlıdır.

Ardı 10-cu səh.

Dövlət başçısının tapşırığı ilə cəbhə bölgəsində

Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tartar rayonunda səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Tartar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rəmzlər muzeylərinin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tartarda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verdi.

Bildirildi ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri, qədim metal sikkələr, kağız pul-ları, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar,

adları ilə əks olunsun. Sisyannın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyann adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim MƏMMƏDOV: Baş üstə. Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

Muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekənlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pul-ları, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar,

gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Lider Heydər Əliyevin andiçmə mərasimində dair fotosəkilləri, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotosəkillər, poçt markaları, orden və medalları sərgilənir. Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.

Xatırladaq ki, xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə və təpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Onların sırasında mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ic-

timaiyyətə təqdim olunmasında son vaxtlar bölgələrdə rəmzlər muzeylərinin yaradılması ölkəmizin mədəni həyatı üçün çox mühüm yenilikdir. Belə muzeylərin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Çünki dövlət başçısı bu ideyanı reallaşdırmaqla dövlət atributlarının tariximizdəki əhəmiyyətinə diqqət qətkib. Dövlət Rəmzləri muzeylərinin əhəmiyyətini artıran və onları dünyada mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət də buradakı eksponatların Azərbaycanın dövlətçilik tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə aid dövlətlərin bayraqları, sikkələr, tarixi keçmiş dair bir çox materiallar bu muzeylərin qiymətli eksponatları sırasına daxildir. Bu baxımdan Tartar rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də eksponatlarla zəngindir.

Yerli əhəmiyyətli yolların inşasına xüsusi önəm verilir



İyunun 3-də Tartar rayonunda Buruc-Güləbath-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yolboyyu avtomobil dayanacaqları, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyevə Tartarda icra olunan digər yol layihələri barədə məlumat verildi. Qeyd edildi ki, dövlət başçısının müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tartar rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla ör-




tülüb. Qalan 17 kilometr kənd yollarının yenidən qurulması yaxın zamanlarda başa çatdırılacaq.

Qeyd edək ki, ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tartar rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla ör-

əsası təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlət başçısının tapşırığı və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri çərçivəsində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Tartar rayonunda da bu istiqamətdə genişmiqyaslı işlər görülür.


Gənclər tarixi olduğu kimi bilməlidirlər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tartar Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə meşq-lərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güleş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb.



Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleks-

sin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini-futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, masoşxana, hər biri 400 kubmetrlik içməli və yağın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Qeyd edək ki, bu kompleksin tikintisi Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən aparılıb.

Tartar şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Dövlət başçısının tapsırığı ilə cəbhə bölgəsində

Gənclər tarixi olduğu kimi bilməlidirlər



Əvvəli 3-cü səh.

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüb, Rus-İran müharibəsindən sonra. Tərtillər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 il çixin, deməli, 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıtdılar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkllərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürüldülər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistanla versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistanla bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilir. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdə. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistanla verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasıdır. İrəvan onlara verildən sonra ermənilər öz iddialarından əl çəkdimi? Dağlıq Qarabağ münaqişəsi. Yene də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandırır bilər ki, azərbaycanlıların tikişləri İrəvan - qədim şəhərimiz Ermənistanla verilsin. Kim bunu əsaslandırır bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mitologiyaya düşər olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb.

Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir. Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir. Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Olimpiya kompleksinin Tərtərdə açılması böyük mənə daşıyır. Burada öz gücünü artıran gənclər ölkəmizin uğurlu inkişafına töhfələrini verəcəklər. Mən buna əminəm. Sizi bir daha təbrik edirəm!

Sonra yaradılan gözəl şəraitə görə dövlət başçısına tərtillərin minnətdarlığını çatdıran boks üzrə Əməkdar məşqçi **Faiq MƏMMƏDOV** dedi:

- Möhtərəm cənab Prezident, Sizi Tərtir idmançıları adından səmimi-qəlbədən salamlayıb, bu gözəl olimpiya idman kompleksini bizə bəxş etdiyinizə görə Sizə ürəkdən təşəkkürümü, minnətdarlığımızı bildiririk.

Cənab Prezident, mən idmançı boks növü üzrə Əməkdar məşqçi və İdman ustasıyam. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Tərtir rayonunda idmanın inkişafı davam edib. Bundan sonra bu möhtəşəm olimpiya idman kompleksi və içərisindəki müasir avadanlıqlar imkan verəcək ki, biz daha da böyük həvəslə məşq edək və yeni-yeni uğurlara imza ataq.

Cənab Prezident, onu da demək istəyirəm ki, bu gün bütün dünyada yayılmış koronavirus pandemiyasına görə sosial layihələrin eyni zamanda, idman tədbirlərinin keçirilməsi dayandırılmışdır. Ancaq buna baxmayaraq, Siz və Mehriban xanım ölkəmizdə yeni-yeni sosial layihələrin həyata keçirilməsini davam etdirirsiniz. Bu gün cəbhə bölgəsində yerləşən Tərtir rayonunda açılışını qeyd etdiyiniz bu möhtəşəm olimpiya idman kompleksi bunu deməyə əsas verir. Biz bunu da qeyd etməliyik ki, bu gün pandemiya ilə əlaqədar insanların sağlamlığını nəzərə alaraq bütün qabaq-layıcı tədbirləri həyata keçirmisiniz. Buna görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Tanrı Sizi və ailənizi qorusun, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı prioritet məsələdir

İyunun 3-də 110/35/6 kilovoltluq "Tərtər" elektrik yarımstansiyası yenedənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, bu yarımstansiya istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenedən qurulub. Bu qurğu vasitəsilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təminatı olacaqdır. Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali, 1290-ı qeyri-əhali olan ərazi ümumilikdə, 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaqdır.

Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə, "Azərbaycan" İstilik Elektrik Stansiyası və 330 kilovoltluq "Gəncə" yarımstansiyası arasında dairəvi elektrik təchizatı sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansiyalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlılığını və təhlükəsizliyini təminat etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını daha da artıracaqdır.

Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rəle mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sistemində qoşulub. Burada növbəti heyət üçün lazımı iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.



Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görüldü, mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Tərtər rayonunda energetika sisteminin yenedən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı prioritet məsələlərdən olub. Bu ərazidə son illərdə aparılan geniş tikinti, yenedənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatlı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yarandı. Bu illərdə rayonda xeyli elektrik hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdəyişən izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Azərbaycanda xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də "Azərxaçça" Açıq Səhmdar Cəmiyyətinin Tərtir filialının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı filialın açılışını bildiren rəmzi lent kəsdi. "Azərxaçça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, burada müxtəlif ölçüdə 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə verilməkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxaçça"nın rəssamları tərəfindən hazırlanıb.

Diqqətə çatdırıldı ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkhana, xalça və xalça məmulatlarının sərğilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir.

Ardı 5-ci səh.

müxtəlif infrastruktur layihələri həyata keçirilir

Azərbaycanda xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır



Əvvəli 4-cü səh.

Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.

da öz işini davam etdirəcək. Bu kursun məzunları "Azərbaycan xalçası" ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filiallarında olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib.



Qeyd edək ki, Azərbaycanda xalçaçılıq tətbiqi sənət növünün ən qədim sahələrindən biridir. Ölkəmizin ərazisində aparılan arxeoloji qazıntılara və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il



bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası bocalarının tükenməz zənginliyi, naxışlarının bənzərsizliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçaların sığlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.

Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sərəncamlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Dövlət başçısının sərəncamlarına uyğun olaraq, yaradılması nəzərdə tutulmuş 31 xalça müəssisəsindən 13-ü istifadəyə verilib, 8-i istifadəyə hazırdır. Daha 10 fabrikin tikintisi layihələndirilib. Bundan başqa, yunəyirici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin, yun və boyaq tədarükü məntəqələrinin yaradılması istiqamətində mühüm işlər görülür.

Silahlı Qüvvələrin modernləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən "N" sayılı hərbi hissədə olub.

AZƏRTAC xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə rəport verdilər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirdi.

Diqqətə çatdırıldı ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbiçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedür otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməcxana binasında hərbiçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədilə daxilində döyüş hazırlığı üçün təlim meydanları olan qarovul şəhərciyi də istifadəyə tam hazırdır. Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.



Qeyd edək ki, Azərbaycanda ordu quruculuğu sahəsində bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odu ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yere gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Bu, həm də geosiyasi amil kimi ölkəmizin beynəlxalq aləmdə global və regional yerini müəyyənləşdirir. Təsədüfi deyil ki, Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir.

Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Tərtər rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan heyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 21 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,47 milyon (bir milyon dörd yüz yetmiş min) manatı Azərbaycan Məliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2020-ci il

Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2020-ci il

Tərtər rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si	Yaşayış məntəqələri	Quyuların sayı, ədəd	Əhalinin sayı, nəfər
1.	Azad Qaraqoyunlu kəndi	1	2701
2.	Bəyimşarv kəndi	1	2900
3.	Borsunlu kəndi	1	1187
4.	Cəmili kəndi	1	1623
5.	Çaylı kəndi	2	330
6.	Evoğlu kəndi	1	2268
7.	Ələsgərli kəndi	1	1253
8.	Hacıqəvənd kəndi	1	2923
9.	Xoruzlu kəndi	1	1594
10.	Kəngərli kəndi	1	1643
11.	Köçərli kəndi	1	1771
12.	Kövəddiq kəndi	1	174
13.	Qaradağlı kəndi	1	2312
14.	Qaynaq kəndi	1	1886
15.	Mamırlı kəndi	1	1694
16.	Soyulan kəndi	1	523
17.	Şıxarx qəsəbəsi	3	476
18.	Təzəkənd kəndi	1	891
Cəmi		21	28 149

Zəlzələ bölgəsindən reportaj

"Ömür boyu İlham Əliyevə, Mehriban xanıma borcluuyuq"

Prezidentin Şamaxıda zəlzələdən əziyyət çəkən sakinlər üçün tikdirdiyi çoxmənzilli binalara böyük köç başlayıb



Əvvəli 1-ci sah.

Ağbircək ana deyir ki, əvvəlcə bu ərazidə yaşadıqları köhnə bina yarasız hala düşdü üçün yeni tikilən binada onlara 3 otaqlı mənzil başlandı. "Tanrı Prezidentimizə, onun xanımı Mehriban Əliyevaya ömür versin. Bizi ən ağır dərddən-bələdan qurtardı. Yaşadığımız bina sovet dövründən tikilən köhnə tikili idi. Zəlzələdən sonra tamamilə qəzalı duruma düşdü. Ailəmiz ümitsiz idi. Binaya girmək olduqca təhlükəli idi. Tavan, divarlar hər an uçmağa bilərdi. Prezidentimiz bu ağır günümüzə bizə dəyər oldu. Köhnə, uçub dağılan mənzillərin yerinə tam təmirli ev tikirdi.

Allah İlham Əliyevlə Mehriban xanımı min budaq etsin. Bizə göstərdikləri qaygının əvəzi yoxdur. 41 il Şamaxıda müəllim işləmişəm. Hazırda təqaüddəyəm. Cənab Prezidentin xalqın yolunda, dövlətimizin güclənməsi istiqamətində atdığı hər bir addımı alqışlayırıq. Bu gün dünya koronavirus pandemiyasından ciddi əziyyət çəkir, amma Azərbaycanda zəlzələdən evi dağılanlara, məcburi köçkünlərə yeni mənzillər tikilir. Yeni Prezidentimiz heç bir vətəndaşı yaddan çıxarmır. Bu da bizləri çox sevindirir. Tanrı Prezidentimizi, onun ailəsini qorusun!"

"Bilirdik ki, İlham Əliyev bizi darda qoymayacaq"

Binanın ikinci mərtəbəsindən yeni mənzil verilən Həsənovlar ailəsi də böyük sevinc içərisindədir. 65 yaşlı Əlisahib Həsənov və 62 yaşlı həyat yoldaşı Saray xanımla



söhbət zamanı bəlli oldu ki, ailə şəhərin Nəriman Nərimanov küçəsində qəzalı evdə yaşayırmış. Zəlzələdən sonra yaşayış evi tamamilə yarasız hala düşüb. Mənzilə baxış keçirildikdən sonra ailə köçürülüb.

51 mənzilli binadan 3 otaqlı mənzillə təmin olunan Həsənovlar ailəsi bu xoş gün üçün dövlət başçısına duaçıdır. Sevincinin həddi-hüddü olmayan Saray xanım ən böyük arzusunun reallaşdığını deyir: "Köhnə evimiz daim rütubətli olurdu. Çox ağır şəraitdə yaşayırdıq. Amma yeni mənzilimizə daxil olanda gördüm ki, geniş və işıqlı otaqlardır, lazım olan ava-

danlıqlarla təmin edilib. Allah dövlət başçımızdan, Mehriban xanıma Əliyevadan razı olsun. Nə yaxşı ki, bizim belə Prezidentimiz var. Dünyanın hər yerində zəlzələ, daşqınlar olur. Amma hələ görməmişik ki, həmin insanlara təzə ev tiksinlər. Azərbaycanda isə dövlət hər kəsin qayğısına qalır. Biz də bilirdik ki, İlham Əliyev bizi darda qoymayacaq. Ömür boyu İlham Əliyevə, Mehriban xanıma borcluuyuq.

Baxın, indi tam təmirli yeni mənzilimizdəyik. Sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Allah bu işdə əməyi keçən bütün insanlara yardımçı olsun".

Hasənovlar ailəsi yeni mənzil sevincini ilk olaraq bizimlə paylaşdı. Onlara mənzillərində xoş günlər keçirmələrini diləyib, Prezidentin göstərişi ilə yeni tikilən növbəti 110 mənzilli bina ilə tanışlıq üçün yola düşürük.

Heydər Əliyev Fondu tərəfindən indiyədək 35 fərdi ev inşa edilib

Dövlət başçısının mayın 25-də tanış olduğu bu yaşayış binası sakinlərin yolunu gözləyir. Bu bina zəlzələdən evi qəzalı duruma düşən, eləcə də mənzilinin yenidən bərpası mümkün olmayan sakinlər üçün inşa edilib.

Mənzillər tam təmirli və istilik sistemi ilə təchiz edilib. Yaxın günlərdə sakinlər yeni mənzillərinə qovuşacaqlar.

Bu gün Şamaxıda zəlzələdən ziyan çəkən sakinlər üçün həm fərdi, həm də cəmiyyətbəli yaşayış binalarının tikintisi davam etdirilir. Ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb.

Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb.

Səfər zamanı Heydər Əliyev Fondu tərəfindən hazırda inşa edilməkdə olan fərdi evlərin tikinti prosesi ilə də tanış olduq...

(Ardı var)

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan"



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri. Ölkəmizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığının daha da genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.

Zati-aliləri, Sizə cənablığınızı, müvəffəqiyyəti, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram.

Hörmətlə,

Məhəmməd Əşrəf QANI,
Əfqanıstan İslam Respublikasının Prezidenti

◆ ◆ ◆

Zati-aliləri. İcazə verin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırım.

Zati-alinizə cənablığınızı və xoşbəxtlik, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Qu DONQYU,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru

◆ ◆ ◆

Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramınız - Azərbaycan Respublikası Günü münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə işinizdə uğurlar, möhkəm cənablığınızı, xoşbəxtlik və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edib Sizə Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafehlərinin müdafiəsinə yönəlməli qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

Sergey NARIŞKIN,
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru

Azərbaycan hərbiçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmiz Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, paradda hərbiçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdfə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir



Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, dörd il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.

Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Ermənistan Respublikasının Bərd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki ədvis yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə tutulub.



Tarixən insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladığımız Ümummilli Lideri Heydər Əliyevin "Su verən, bulaq yaradan, çay açan hər bir insan hamısı xalqın, millətin, insanların məhəbbətini qazanır" fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı sərəncam əsasında, ölkəmizdə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi də bu savab əməl, nəci iş sahiblərinin əməyinə verilən qiymətdir. İstehlakçılara mərkəzləşdirilmiş qayda-da içməli su ilə təchiz edən, onlara kanalizasiya xidmətləri göstərən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin kollektivi, əvvəlki illərdə olduğu kimi, bu dəfə də peşə bayramlarını uğurlu göstəricilərlə qeyd edirlər.

Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixi bütün dövrlərdə aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. 1917-ci ildə Şollar-Bakı su təchizatı qurğularının istifadəsinə başlanılıb.

Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş ikinci kəmərlə 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğularını inşa etdirdi.

Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğuların Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə paytaxta yeni heyət gətirib.

1970-80-ci illərdə Ulu Öndərin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya" layihəsi reallaşdırılıb. Həmin dövrdə Hovsən Aerasiya Stansiyası, eləcə də "Sənaye zonası", "Şəhərkanarı" və "Sahil" kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edildi.

Azərbaycanın ehsas şəhər və rayon mərkəzlərində içməli su tullantı su sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, suğurtürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və plavayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.

Öğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəci

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür



2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başladı. Ulu Öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirdi. Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması dövlət programlarında xüsusi qeyd olundu. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. Dövlət başçısının "Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

İçməli su təchizatı layihələri dövlətimizin həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsidir

2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrini böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırıb. Ulu Öndər Heydər Əliyev 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Öğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Ulu Öndərin ideya müəllifi olduğu həmin layihə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Öğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradılıb, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkilmişdi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmərlər 2010-cü ilin dekabrında istismara verildi.

Bununla belə, sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təchiz etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Bunlara nəzərə alaraq 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Ənəyən təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizləmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təchiz edən qurğu Əbu-Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib.

Öğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəci



Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Satıqlı qrup su kəmərləri istismara verildi. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri həmçinin kəmərlərinin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təminatla təmin olundu.

2020-ci ilin martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Kütlüül su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmərlər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Kütlüül mənbəyi hesabına keyfiyyətli içməli su ilə təminatla təmin olunur.

Bundan əlavə, qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş verməyi dəyişiklikləri nəzərə alaraq, Tovuz, Gədəbəy, Şamaxı və Lerik şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.

Bütövlükdə isə ötən dövrdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni içməli su mənbəyinin yaradılması Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət programlarına uyğun olaraq su və kanalizasiya layihələrinin icrasına başlanılıb 52 şəhər və rayon mərkəzinin 42-sində içməli su şəbəkələrinin tikintisi yekunlaşıb. Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər də görüldü.

Bakı şəhəri və Abşeron yarımadasında böyük layihələr icra olu-



barəti quyusu qazılıb. "Azərsu" ASC-nin fəaliyyəti dövründə 1 milyondan çox saygac quraşdırılıb və saygaclaşma səviyyəsi 85 faizə keçib. Görülmüş işlər nəticəsində abonentlərin sayı 670 min artaraq 1 milyon 550 minə çatıb.

2004-cü ildə müqayisədə fasiləsiz su ilə təminat olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 63 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi son 16 ildə 26 faizdən 73,6 faizə qalxıb.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzərədə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. Yeni laboratoriya yaradıldıqdan sonra içməli su tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 110-a, nümünə sayı 7 mindən 16 minə, monitoring nöqtələrinin sayı isə 180-dən 1300-ə çatdırılıb. Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə edilməklə respublikada 9 regional laboratoriya yaradılıb. Regional laboratoriyaların coğrafi məkanı əla seçilib ki, Azərbaycanın ən ucaq ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzərədə saxlamaq mümkündür.

Bir neçə ildir uğurla təbii olunan "AzersuGIS" coğrafi informasiya sistemi istehlakçılarda məhsuldarlıq və kompleks, 487 min bina və tikili ilə bağlı məlumatlar daxil edilib. "AzersuGIS" layihəsi nüfuzlu Bentley müsabiqəsinin, eləcə də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi olub. "Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə"

bu məqsədlə əlavə işlər aparılıb. "AzersuGIS" coğrafi informasiya sistemi istehlakçılarda məhsuldarlıq və kompleks, 487 min bina və tikili ilə bağlı məlumatlar daxil edilib.

"AzersuGIS" layihəsi nüfuzlu Bentley müsabiqəsinin, eləcə də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi olub. "Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə"

kimi tanınan 3-cü yaşayış massivində isə layihənin icrası davam etdirilir.

Bakı şəhərində və Abşeron yarımadasında səth və qurult sularının yaratdığı problemlərin həlli məqsədilə 21 ünvanda layihələr icra edilib. Bu layihələr çərçivəsində 40 kilometrden artıq yağış-kanalizasiya kollektorları inşa olundu. Eyni zamanda Böyükşor, Məhəmmədli, Kürdəxanı və Taşagül göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 250-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 21 min kilometrden çox magistral və paylayıcı su, 4000 kilometrden artıq kanalizasiya xətləri çəkilib, 120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib, 357 artezian və su-

Prezident fərmaları uyğun olaraq "Azərsu" ASC tərəfindən elektron xidmətlərdən istifadə imkanları genişləndirilib. Hazırda 19 adda elektron xidmət vətəndaşların istifadəsindədir. Elektron xidmətlərdən istifadə səviyyəsinə görə "Azərsu" ASC dövlət qurumları arasında ilk sıralarda yer alır.

Vətəndaşların işinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə "Asan xidmət" və "Asan kommunal" mərkəzlərində "Azərsu" ASC-nin xidmət bölmələrinin fəaliyyəti tam təmin edilib. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərində vətəndaşlar tərəfindən 330 mindən çox müraciət daxil olub.

Səhmdar Cəmiyyətdə insan resurslarından səmərəli istifadə məqsədilə kompleks tədbirlər həyata keçirilir. 2014-cü ildə Fransanın "Suez Environnement" şirkəti ilə praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə imzalanıb və təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılıb. Eyni zamanda Hovsən Aerasiya Stansiyasının ərazisində yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımı şərait yaradılıb. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə burda təcrübə poliqonu inşa edilib.

2020-ci ilin əvvəlində Dünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus infeksiyası digər sahələrdə olduğu kimi, kommunal xidmət təşkilatlarının da fəaliyyətinə təsirli təsirinə düşüb. İnfeksiyanın yarıda biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə Operativ Qərargahın göstərişlərinə uyğun olaraq "Azərsu" ASC tərəfindən zəruri tədbirlər görülür. Qərargahın tələblərinə uyğun olaraq işlərin koordinasiya şəkildə idarə olunması üçün operativ qrup yaradılıb. Sosial izolyasiya tədbirlərinin tətbiqi olduqcu gündən mini-mal işçi heyəti ilə əhalinin dayanıqlı və təhlükəsiz içməli su təchizatı təminat olundu.

Su təsərrüfatı işçilərinin əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. "Azərsu" ASC-nin əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməliyəmə və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamı iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

Son illər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır. "Azərsu" ASC-nin çoxminli kollektivi su təchizatı və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bundan sonra da əzmlə çalışacaqdır.

Gorxmaz HÜSEYNOV,
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti rəhbəri

Əvvəlki 1-ci səh.

Bu çətin günlərdə atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki, Siz daim xalqın yanındasınız. Qərib ölkədə qaldığımız müddətdə bizə göstərdiyiniz maddi və mənəvi dəstəyə, əzmkarlığa, qətiyyətdə və qayğıkeşliyə görə hər birimizin adından Sizə və Məhraban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk.

Fransanın IQD Biznes Məktəbində təhsil alan azərbaycanlı tələbələr **Xəzər Allahverdiyev, Elvin Zeynallı və Ceyhan Sadıbəyli** dövlət başçısına minnətdarlıqlarını bu sözlərlə ifadə edirlər: "Hörmətli cənab Prezident, biz, ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsinin 2-ci və 3-cü kurs tələbələrini, "Erasmus+" programından iştirak edərək 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımız dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdiririk. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıdabilməyimiz və maddi saxınımla 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana



“Şimal-Cənub nəqliyyat dəhlizi” nin ölkəmizin tranzit imkanlarının artmasında rolu böyükdür

Prezident İlham Əliyev pandemiya dövründə də aktiv fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində tədbirlər görür, mühüm obyektlərin açılışında iştirak edir, vacib bəyanatlar səsləndirir.

Bununla yanaşı, beynəlxalq videokonfranslara qatılır, çox halda belə tədbirlərin keçirilməsinin təşəbbüsçüsü olur, həmçinin bu formatda dünyanın tanınmış şirkətlərinin rəhbər heyəti ilə görüşür. Dövlət başçısı bu fəaliyyəti ilə həm də ölkəmizin post-pandemiya dövründə görülməli işlərinin təminatını qoyur.

Xəbər verdiyi kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsugu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Sözləşmənin əsas məqsəti, dünyanın ən güclü maliyyə imkanlarına malik bankın rəhbərliyinin Azərbaycan Prezidenti ilə görüşmək istəməsi ölkəmizin iqtisadi inkişafı ilə bağlıdır. Çünki banklar maliyyə ayırdığı ölkələrin iqtisadi və siyasi imkanlarını dərinlən təhlili edib sonra qərar verirlər.

Qeyd edək ki, ölkəmizlə Asiya İnkişaf Bankı arasında əlaqələr 1999-cu ildən bəri inkişaf etməkdədir. Bank Azərbaycanla istər ölkəmizə məxsus, istərsə də regional layihələrin icrasında fəal əməkdaşlıq edir. AİB-in Rəhbərlik Şurasının 48-ci illik toplantısının 2015-ci ildə Bakıda keçirilməsi də ölkəmizə olan etimad və hörmətin təzahürüdür.

Azərbaycanda region və dünya üçün bir çox mühüm



layihələr icra olunur. Bunlardan biri də “Şimal-Cənub nəqliyyat dəhlizi”dir. Bu, Asiya Azərbaycan və Rusiya vasitəsilə Avropaya birləşdirən mühüm bir marşrutdur. Layihənin icrası Asiyanın bir çox ölkələrinin Avropa ilə ticarətini həm sürətləndirəcək, həm də genişləndirəcək. Vurğulayaq ki, bu layihənin təşəbbüsçüsü, eləcə də qəbul edilən qərarların əsas icraçısı Azərbaycandır.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə keçirilən videokonfransda onların diqqətini “Şimal-Cənub nəqliyyat dəhlizi”nin əhəmiyyətinə cəlb etdi: “Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırılmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolunuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bezi vəsaiti sərmayə olaraq yatırıb və biz bunu etməyi planlaşdırırıq... Bu şüurlu bəzi Rusiya ilə sərhədimizdə tixaclardır. Çünki Azərbaycan, həm də İrandan artan ixrac malların artıq yük

məşinləri ilə gətirilməsi mümkün deyil. Buna görə də bizə “Şimal-Cənub dəhlizi”nin bir hissəsi olaraq dəmir yolunu sistemli lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etməyə istəyirəm. Gələcək kommunikasiya prosesində ola biləcək işlərlə əlaqəli olaraq bizə və bizim planlarımızla bağlı daha ətraflı məlumat verəcəkdir”. Bugünkü Asiya İnkişaf Bankı ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıq deməyə əsas verir ki, “Şimal-Cənub dəhlizi”nin maliyyələşməsinə də AİB yaxından iştirak edəcək. Çünki həmin bankın ölkəmizə olan marağı və etimadı böyükdür.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə icra edilən bu kimi nəhəng infrastruktur layihələri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Həmin qurumlar dəfələrlə Azərbaycanda görülən işlərin təkcə ölkəmiz deyil, dünya üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Azərbaycanla icra edilən layihələr sayəsində ölkəmiz dünyada mühüm nəqliyyat dəhlizləri - Şərqi-Qərbi, Şimal-Cənub marşrutları üzrə önəmli qovşağa çevrilib. İndi bu istiqamətlərdə gedən bütün yollar Azərbaycanda birləşir.

Rüstəm KAMAL,
“Azərbaycan”

ABŞ-da irqçilik yenidən gündəmədədir

İctimaiyyət hökumətdən adekvat tədbirlər görməyi tələb edir

Ötən ayın 25-də ABŞ-ın Minneapolis şəhərində ağdərili polis əməkdaşı Derek Şovenin 46 yaş afroamerikalı vətəndaş Corc Floydı boğub öldürməsi istər ölkədə daxilində, istərsə də xarici ölkələrdə kəskin reaksiya doğurmuşdur. Birləşmiş Ştatların onlarla şəhərini genişmiqyaslı etiraz aksiyaları bürümüşdür.

Nümayişlər iğtişaşlara və polislə toqquşmalara gətirib çıxarmışdır. Bir çox şəhərlərdə komendant saati tətbiq edilmiş və ictimai asayişin bərpa olunmasına Milli Qvardiyanın bölmələri cəlb edilmişdir.

Buna baxmayaraq, nümayişçilər hökumətin atdığı addımların yetersiz olduğunu hesab edərək küçə və meydanlarda toqquşmaların davam etdirmişdir. Floydun böyüyüb boya-başa çatdığı Hyustonda etiraz aksiyasına on minlərlə adam, o cümlədən şəhər meri və mərhumun qohum-əqrəbəsi qoşulmuşdur. Nümayişlər Los-Anceles, Filadelfiya və Çikaqoda da davam etmişdir. Nyu York və Vaşinqtonda adamlar komendant saati başladıqdan sonra da nümayişləri dayandırmamışlar. ABŞ paytaxtında yüzlərlə vətəndaş Ağ evin yanından toplaşaraq “Komendant saatının çəhənnəm olsun!” və “Biz çıxıb getməyəcəyik” şüarları səsləndirmişlər.

Etirazçılar Minneapolisdə baş vermiş faciəni irqçiliyin növbəti təzahürü kimi qiymətləndirirlər. Bu da əsassız deyil. Belə ki, polis əməkdaşı üç həmkarının köməyi ilə qaradərili vətəndaşı qandallaqla kifayətlənmiş, onu yerə yıxıb boğmuşdur. Nümayişçiləri daha çox hiddətləndirən ABŞ Prezidenti Donald Trampın hadisəyə qeyri-adekvat yanaşmasıdır. Belə bir məqam vurğulanı ki, Floydun ölümünə, polis özbaşına qərarına və irqçiliyə qarşı kütləvi etirazlar başlayandan bəri Ağ evin sahibi, bir dəfə olsun, ağdərili polislərin Floydun ölümü ilə nəticələnmiş hərəkətlərini və Amerika cəmiyyətində kök salmış irqçiliyi qınamamış, əksinə, odun üstünə yağ tökməkdə davam etmiş, amerikalı antifaşistləri terrorçulara bərabər tutmuşdur. Ekspertlər nəzərə çarpdırırlar ki, antifaşistlərin mənsub olduğu “Antifa” hərəkatı unitar təşkilat deyil, bir növ siyasi qruplardır: onlar müstəqildirlər və öz planlarına uyğun olaraq hərəkət edirlər. “Antifa” ABŞ-da heç kimi öldürməmiş, yalnız pəncərə şüşələrini qırılmışdır. Bütün bunlar polis özbaşına qərarı ilə müqayisədə solğun görünür. Tramp açıq-aşkar diqqəti əsas problemdən yayındırır və bu, ifrat sağçıların sevimli mövzudur.

Odur ki, ABŞ Prezidentinin cərəyan edən hadisələrə münasibəti cəmiyyət



də birmənalı qarşılanmır, mütəmadi olaraq tənqid edilir. Bir neçə gün əvvəl Tramp bildirmişdi ki, ölkədə qayda-qanunu bərpa etmək üçün ordunu işə salaçaq və artıq Silahlı Qüvvələrə “düyüş meydanında üstünlük əldə etmək” əmrini vermişdir. Prezidentin bəyanatına sərt reaksiya özü üçün çox gözəlməmişdir. Bu il keçiriləcək prezident seçkilərində Trampın Demokratlar Partiyasından rəqibi olacaq Co Bayden, eləcə də demokrat müxalifətinin bir çox digər nümayəndələri, hətta sabiq yüksək vəzifəli hərbiçilər dəvət edilmişdir. Bu il keçiriləcək prezident seçkilərində Trampın Demokratlar Partiyasından rəqibi olacaq Co Bayden, eləcə də demokrat müxalifətinin bir çox digər nümayəndələri, hətta sabiq yüksək vəzifəli hərbiçilər dəvət edilmişdir. Bu il keçiriləcək prezident seçkilərində Trampın Demokratlar Partiyasından rəqibi olacaq Co Bayden, eləcə də demokrat müxalifətinin bir çox digər nümayəndələri, hətta sabiq yüksək vəzifəli hərbiçilər dəvət edilmişdir.

İş o yərə gəlib çatmışdır ki, ölkədə yaranmış vəziyyətdən çıxış yolunun tapılmasında federal hökumətlə yerli hakimiyyət orqanları arasında fikir ayrılığı özünü göstərir. Məsələn, keçən bazar ertəsi Tramp ştatların qubernatorlarını Milli Qvardiyanın gücündən istifadə edərək iğtişaşları dayandıрмаğa çağırırdı. Prezidentin dediyinə görə, kiminsə daş atması tapançadan atəş açmaq kimidir və bu hərəkətə görə cəza vermək lazımdır: “Adamları həbs etməlisiniz, onları izləməlisiniz, 10 il həbsə atmalısınız və beləliklə, bu mürdərliyi bir daha görməyəcəksiniz”. Bezi qubernatorlar Prezidentlə mübahisəyə girmiş və hətta belə bir fikir irəli sürmüşdülər ki, dövlət başçısı vəziyyəti qızışdırmaqla məşğuldur.

Müşahidələr göstərir ki, ABŞ cəmiyyətində irqçilik aktual problem olaraq qalır. Hətta yeni tip koronavirusun pandemiyası şəraitində bu problemin həlli istiqamətində hansısa irəliləyiş nəzərə çarpır. Hökumətin karantin rejimi tətbiq etməsi ilə əlaqədar adi gündəlik həyatın əksər əlamətləri yoxa çıxmış, amma fundamental problemlər əhəmiyyətini itirmir. Onlardan biri - irqi ayrı-seçkilik son aylar kifayət qədər təzahür etmişdir.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”

4 iyun Təcvüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Onların sevgi və qayğıya ehtiyacı var

Münaqişə və müharibələrdə işgəncələrə daha çox məruz qalan yalnız yaşlılar, qocalar, əlsiz-ayaqsızlar deyil, uşaqlar da zülm çəkirlər

Əvvəli 1-ci səh.

Uşaq qatilləri kimi tanınan erməni vandalları 4 iyul 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndini hədəf seçərək orada dinc sakinləri iriçaplı pulmetyotlardan atəşə tutdular. İki nəfər qətlə yetirildi, bir nəfər isə ağır yaralandı. Bu acı xəbərdən sonra teleekranlardan izlənilən bir şəkli ürkəkliyə dağladı: iki yaşlı Zəhra bala nənəsi Sahibinin qucağında idi. Bəlkə də bu şəkli çəkirdə nənənin körpə nəvəsi ilə bağlı ürayində nə qədər arzular var idi. Amma vandal, insan qatili, cəllad erməni faşistlərinin gülləsi onun bütün xeyallarına son qoydu. Zəhranın şirin olduğu qədr də qısa ömrünün son dəqiqələrindən qalan yadıqar isə onun bir tay başmağıdır. Yenicə ayaq açmağa başlayan körpə xain düşmənin gülləsinin qurbanı oldu. Son 10 ildə müharibə zonalarında 2 milyona yaxın uşaq qətlə yetirilib. Onların arasında azərbaycanlı uşaqlar da az olmayıb.

Fransız səyyahı qraf De Şole daşnakları olduğu kimi təsvir edib



Erməni cəlladlarının əməllərini ifşa etmək üçün təkə Xocalı soyqırımını xatırlamaq kifayətdir. 1992-ci ilin fevralında Xocalıda dəhşətli qətləmlər törədilərkən yüzlərlə dinc sakin, o cümlədən uşaqlar, qadınlar və qocalar öldürüldü, yaralandı, girov götürüldü.

Erməni daşnaklarının faşist xislətli olmalarını dünya xalqları da bilir. Fransız səyyahı qraf De Şole daşnakları olduğu kimi ifadə edib: “Ermənilərin yoxsulluğunun və əzab-əziyyət çəkməsinin mənə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrenc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, heç vaxt onlara bağlana bilmədim”.

Bu ağır ittiham ermənilər üçün adidir. Çünki onların əlləri həmişə günahsız körpənin, qadının, yaşlı insanın qanına bulanmağa vərəşlidi. Bu qanlı tarixin və reqlərini çevirdikcə dəhşətli faktlar vahimə yaradır. “Ermənilərin anası” adlandırılan Silva Kaputikyan ötən əsrin sonlarında öz qaragürühu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: “Sən türk öldürməkdən qürur duyulmuşsan!”

Başqa bir şovinist Vazgen Arutunyan isə “türk öldürməyən erməni öz əli ilə özünü öldürsün” deyirdi. Zori Balayanın mənfur ideologiyasının təbliği olan “Ocaq” kitabı ilə erməniləri türklərə qarşı tükürpərdici müharibəyə çağırması danılmaz faktlardandır.

Ermənistandan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan elə bölgə və kəndlərimiz yoxdur ki, orada ilk şəhidlərimiz körpələr olmasın. Kəlbəcərin 8 məktəbəyaxşı oğlan uşağının da 20 iyul 1989-cu il tarixdə qismətində ilk şəhidlik payı düşdü. Ermənilərin qətlə yetirdiyi - Sahil Məmmədov (10 yaş), Razim Salmanınov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Sexavət Abbasov (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) kimi fidanların günahı nə idi? Onlar ermənilərə nə etmişdilər? Hansı kəndinə bəşən edib, kimə güllə atmışdılar?

Ermənilərin tiki-para doğradığı türk çocuğu...

Zori Balayanın tükürpərdici məlumatları bu qətlərdən də daha dəhşətli mənzərə yaradır. Onun “Ruhumuzun canlanması” adlı kitabından oxuyuruq: “...13 yaşındakı türk uşağının başından, sinəsindən və qanından derisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itir-

ərək öldü. İlk sənətim həkimlik olduğuna görə humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqının bir faşizminin belə qisasını aldığı üçün sevincdən qürurlandırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı”.

...1992-ci ilin qışı Qarabağa, onun bəşibəli Xocalısına qarlı-boranlı, qanlı-qadalı gəlmişdi. Xocalıdan gecə iken qaçmağa çalışanların arasında uşaqlar da az deyildi. O müdhiş gecədən “sağ” çıxan, Respublika Təcili Yardım Xəstəxanasında müalicə olunan Xocalı uşaqlarından beş yaşlı Ramil Həsənov deyirdi ki, ermənilərin əlindən qaçıb bir neçə gün meşədə ac-susuz və yarıçılpaq qalınlar. Dörd yaşlı Vüsalə ilə bir yaşlı Xəyalinin anası Sənəm Abdullayevanın söylədikləri isə dəhşətli idi: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgəranə gətirdilər. Anam, atam və 16 yaşlı bacımı meşədə güllələdilər. Mənə dəhşətli işgəncələr verdilər. Sonra bizi su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmalarını üçün uşaqları bir gün qollarında saxlamışdım...”

Bir sutka qarın altında qalan nənə-bala...

On aylıq Salatin Əhmədovanın anasının dediklərindən: “...Ermənilər atəş açmağa meşəyə yaxınlaşdılar. Bir gün ac qalan dörd aylıq Salatınımı sinəmə sığdırdım ki, mürdərərin əlinə keçməsin. Əllərimlə balamı boğdum...”

Camil Cümşüd oğlu Məmmədov o dəhşətli gecədə uşaqların çəkdiyi min bir zülm-zillətdən söz açdı, dodaqları titrəyirdi: “Beş yaşlı nəvəmi götürüb meşəyə qaçdım. Bir sutka qarın altında qaldıq. Körpənin donmaması üçün paltarlarını soyunub uşağı bürümüşdüm. Artıq təqətim qalmamışdı. Naxçıvanı kəndinə gedib çıxdıq. Dedim ki, mənə öldürsünlər, amma nəvəmə rəhm etsinlər. Məni təhçir edib komendantla təhvil verdilər. O isə əmr verdi ki, bizi tövləyə salsınlar. 4 gün tövlədə qaldıq. Burada qız-gəlin, körpələr, uşaqlar o qədər idi ki, heç birini salamat buraxmadılar...”

Xəstəxanada hər iki ayağı kəşilmiş Xədicanın ürək dağlayan haraylarından məlum oldu ki, həmin gecə doğmaları itirmiş qızıoğaz da erməni quldurlarının əlinə keçib. Daşnak tör-töküntüsünə dəyişdirilən, gözlerini Bakıda, Təcili Yardım Xəstəxanasında açıb özünü ayaqsız gören Xə-

dicanın də arzusu və isteklərinin üstündən bax belə qara xətt çəkib yağı düşməni...

Ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlər

Ermənistandan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib. 71 uşaq itkin düşüb, 29-u hələ də girovluqdadır. Təkə Xocalı soyqırımına nəticədə qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Bu amansız soyqırım zamanı 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistandan silahsız ermənilər tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkiz məktəbli oğlan, 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. Ermənistanda Azərbaycanlı hərbi təcvüzə nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaqlar idi. Bunlar uşaqlığı zorla əlindən alınırlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir.

1994-cü ildə atəşəks rejiminin elan olunmasına baxmayaraq, təms xəttinə yaxın ərazilərdə yaşayaraq məhsul, o cümlədən uşaqlar hələ də yaralanır və qətlə yetirilir. Təkə son illərdə 34 uşaq erməni terrorunun qurbanına çevrilib. 2 yaşlı Zəhra Quliyevanın, 9 yaşlı Fariz Bədəlovun və daha neçə-neçə azyaşlının amansız qətlə Ermənistanda uşaq qatili olduğunu bir daha təsdiqləyir. Ermənistanda heç bir beynəlxalq hüquqi sənədlərə və humanitar təşəbbüslərə məhəl qoymayaraq, uşaqları qətlə yetirməkdə davam edir.

Azərbaycanda uşaqların pozulmuş hüquqlarının bərpası üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqə tutmalı, Ermənistandan işğalçılıq siyasətinə son qoymağı tələb etməlidirlər.

Son illər 2 milyondan çox uşaq döyüş bölgələrində məhv edilib, 4 milyon isə şikəstə çevrilib. Dünyanın 70-dən çox ölkəsində aşkar edilən 60 milyondan artıq minarın da əsas qurbanları məhv uşaq və yeniyetmələrdir. Təkə onu deyək ki, Ermənistandan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Minlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərinin hər birini itirmişdir. Təəssüf ki, dünya buna susur.

Məhəmməd NƏRİMANOĞLU
“Azərbaycan”

B İ L D İ R İ Ş

10 aprel 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üçün keçirdiyi açıq tenderdə “EvimTekstil” MMC qalib olmuşdur.

Qalib təşkilatla müvafiq sətinalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üçün maşın və avadanlıqların satın alınması üçün keçirilən açıq tenderdə “Nur-SS” MMC qalib olmuş və satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası



Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi Nəqliyyat vasitələrinə illik texniki servis xidmətlərinin, sürtkü materiallarının, şinlərin, akkumulyatorların və ehtiyat hissələrinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 750 (yeddi yüz əlli) manat

VÖEN: 9900038911

H/H: AZ78AZPO91015461200420100072

Bankın adı: "Azərpoçt" MMC PF1

Bankın VÖEN-i: 9900037711

Bankın kodu: 691011

M/H: AZ76NABZ01350100000000094944

SWIFT: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin qiymətinin 1 faizi həcmində bank təminatı (zərfin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının qeydiyyatını təsdiq edən sənədlərin, nizamnamənin (əsasnamənin) notarial təsdiq edilmiş surətləri;
- işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının analoji satınalma üzrə iş təcrübəsini təsdiq edən sənəd;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmiş, vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi və sosial orqanlarından arayış;
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **29 iyun 2020-ci il saat 11:00-a** kimi, tender təklifi və bank təminatını isə **07 iyul 2020-ci il saat 17:00-a** kimi Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri **08 iyul 2020-ci il saat 11:00-da** dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitesi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Azərbaycan" qəzetində 03.03.2020-ci il tarixdə dərc edilmiş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 107 ünvanında yerləşən inzibati binanın həyətəyən sahəsində mövcud yardımçı binanın (keçmiş qaraj binası) təmiri işlərinin satın alınması prosedurunun qalibi "XURCAN" MMC müəyyən edilmişdir.

"Bakı Telefon Rabitesi" MMC və "XURCAN" MMC arasında 22.05.2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitesi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Azərbaycan" qəzetində 03.03.2020-ci il tarixdə dərc edilmiş 1 sayılı Rabitə Xidməti Mərkəzinin (RXM) 432/434 sayılı EATS binasının 4-cü mərtəbəsində yeni yaradılacaq "ICT news" elektron xəbər xidmətinin yerləşdirilməsi ilə əlaqədar təmir-tikinti işlərinin satın alınması prosedurunun qalibi "XURCAN" MMC müəyyən edilmişdir.

"Bakı Telefon Rabitesi" MMC və "XURCAN" MMC arasında 22.05.2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitesi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Azərbaycan" qəzetində 18.03.2020-ci il tarixdə dərc edilmiş "Bakı Telefon Rabitesi" MMC tərəfindən tələb olunan IPTV/ OTT platformasının qurulması və istismar xidmətlərinin satın alınması prosedurunun qalibi "KONNEKT" MMC müəyyən edilmişdir.

"Bakı Telefon Rabitesi" MMC və "KONNEKT" MMC arasında 01.06.2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan sosial xidmət müəssisələri üçün "Dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması" üzrə 07.04.2020-ci il tarixdə elan etdiyi açıq tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən baş tutmamış hesab edilir və onun davamından imtina edilir.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Bakı Metropoliteni" QSC tərəfindən 15 may 2020-ci il tarixdə LOT-1 üzrə "Bakı Metropoliteni" QSC-nin tunellərində istifadə olunan korroziya əleyhinə xüsusi boya örtüklərinin satın alınmasına dair açıq tender üsulu ilə keçirilən müsabiqədə "CMT GROUP" MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə **01.06.2020-ci il tarixdə 863511,26 manat** (sekkiz yüz altmış üç min beş yüz on bir manat 26 qəpik) ƏDV daxil məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu açıq tenderə dəvət edir

- Fondun nəzdində olan sosial xidmət müəssisələri üçün **Dərman, sarğı ləvazimatlarının və materiallarının** satın alınması.

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 300 (üç yüz) manat

VÖEN: (DSMF)1300050781

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

M/H: AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

Kod: 210005

SWIFT: CTREAZ22

H/H: AZ91CTRE00000000000002138206

Büdcə gəlirlərinin təsnifat kodu: -142330

Büdcə səviyyəsinin kodu: -7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa və dövlət satınalmalarının hüquqi cəhətdən tənzim edən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **24.06.2020-ci il saat 15:00-a** qədər və tender təklifi ilə bank təminatı sənədlərini **03.07.2020-ci il saat 15:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri **06.07.2020-ci il saat 15:00-da** açıqlaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti mətbəə məhsullarının satın alınması üzrə açıq tenderə dəvət edir.

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 150 (bir yüz əlli) manat

Satınalma təşkilatı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

VÖEN: 1003853391

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

KOD: 210005

MÜXBİR HESABI: AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

SWIFT BIK CTREAZ22

H/HESABI: AZ41CTRE00000000000002947601

Büdcə gəlirlərinin təsnifat kodu - 142330

Büdcə səviyyəsinin kodu - 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **25.06.2020-ci il saat 15:00-a** qədər və tender təklifini **06.07.2020-ci il saat 18:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri **07.07.2020-ci il saat 15:00-da** açıqlaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

17 mart 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti dəftərxana və təsərrüfat mallarının satın alınması üçün keçirdiyi açıq tenderdə "Kəmər Qaya" MMC qalib olmuşdur.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin deputatı, İntizam komissiyasının sədri Eldar İbrahimov Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən, general-leytenant Mürsəl Vəliyevə anası

TEYYUBƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektiv general-leytenant Mürsəl Vəliyevə anası

TEYYUBƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektiv Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovaya əzizi

SÜDABƏ ƏLİYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərnerji" ASC-nin kollektiv Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən, general-leytenant Mürsəl Vəliyevə anası

TEYYUBƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərnerji" ASC-nin kollektiv Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovaya əzizi

SÜDABƏ ƏLİYEVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Sahir Məmmədyanov Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Mürsəl Vəliyevə anası

TEYYUBƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin kollektiv iş yoldaşları Eldəniz Novruzova anası

SÜDABƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyi və kollektiv general-leytenant Mürsəl Vəliyevə anası

TEYYUBƏ SƏFƏROVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektiv İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovaya əzizi

SÜDABƏ ƏLİYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektiv general-leytenant Mürsəl Vəliyevə anası

TEYYUBƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbəə prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Müasir katib - 539-43-23,
Müasir katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55.

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-66, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyunlarla barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 7405
Sifariş 1363
Qiyməti 40 qəpik